



## Təhsil sahəsində Azərbaycan-Koreya əlaqələri müzakirə edilib

Təhsil naziri Misir Mərdanovun Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-In ilə görüşü olub.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu qeyd edən Misir Mərdanov təhsil sahəsində Azərbaycanla Koreya arasında son illər genişlənməkdə olan əlaqələrdən söz açıb. Təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın əhəmiyyətinə toxunan nazir iki ölkə arasında tələbə mübadiləsinin ilbəl artıdığını, hazırda 70 nəfərdən artıq azərbaycanlı gəncin Koreya universitetlərində təhsil aldığı diqqətə çatdırıb.

Misir Mərdanov təhsil sahəsində qabaqcıl öənələri olan Koreya ilə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin səmərəli nəticələr verəcəyinə inanımı ifadə edib. Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirilən bir sıra layihələrdə Koreya ilə əməkdaşlığın mövcudluğuna diqqət çəkən nazir ölkəmizin 5 ali məktəbində koreyaşınaslıq üzrə tədris aparıldığını bildirib.

Təhsil naziri Misir Mərdanov son illər Azərbaycanla Koreya arasında əlaqələrin inkişafından və təhsil sahəsi üzrə əməkdaşlığın istiqamətlərindən söz açıb. O, iki ölkə arasında bu sahə üzrə müxtəlif sənədlər imzalandığını qeyd edib. Azərbaycanla Koreya arasında tələbə mübadiləsinin aparıldığını söyləyən nazir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət



Proqramı" çərçivəsində 22, ümumilikdə isə 70-dən artıq azərbaycanlının Cənubi Koreya universitetlərində təhsil aldığı söyləyib. Həmçinin dövlət xətti ilə Koreya təqəddürləri hesabına 8 azərbaycanlı bu ölkədə oxuyur. M.Mərdanov peşə təhsili sahəsi üzrə Koreya təcrübəsindən bəhrələnməyin əhəmiyyətini nəzərə çatdırıb və bu istiqamətdə müvafiq əməkdaşlığın yaradılmasının zərurətini vurğulayıb. Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində Cənubi Koreyanın "DAEWOO" şirkəti ilə birgə görülən iş-

lərdən söz açan nazir bu işin yaxın vaxtlarda reallaşacağına inanımı ifadə edib: "Hazırda ölkədə 108 texniki-peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 25 200 şagird təhsil alır. 2009-10-cu dər ilində Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinə 90 şagird qəbul edilib və turizm, otelçilik peşələri üzrə kadr hazırlığına başlanıb. Texniki peşə təhsilini əhatə edən məlumat bazası və www.vet.edu.gov.az saytı yaradılıb. Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və UNESCO-nun birgə həyata keçirdiyi "Peşə təhsilinin təkmilləşdirilməsi layihəsi" çərçivəsində "otel nəzarətçisi" və "kompüter üzrə operator" ixtisasları üzrə kurikulumların ilkin variantı hazırlanıb".

Çoi Suk-In səmimi qəbula görə minnətdarlığını ifadə edib. Ölkəsinin Azərbaycanla elm və təhsil sahəsində sıx əlaqələr qurmağa xüsusi önəm verdiyini açıqlayan səfir tələbə mübadiləsinin ikitərəfli əlaqələrin inkişafına daqat olduğunu danışıb. Azərbaycanın ali təhsil müəssisələri ilə əlaqələrin genişləndiyini, bir sıra birgə layihələrin həyata keçirildiyini söyləyən qonaq ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb. S.QARAYEVA

## Azərbaycan səfiri Pakistanda Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikasının yeni təyin olunmuş hərbi hava qüvvələri komandanı, aviasiya marşalı Tahir Rafik Butt ilə görüşüb. Səfirlikdən verilən məlumata görə, görüşün təyini münasibətilə marşalın təbrik edən səfir, ona şəərəfli xidmətində müvafiq qiymətlər arzu edib. Görüş zamanı iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmasından, Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsindən söz açıb. Diplomata bütün bu və digər məsələlərin həllində Pakistanın ölkəmizi dəstəklədiyini qeyd edib və Azərbaycan xalqının da daim Pakistanla birlikdə olduğunu bildirib. D. Şikarov Pakistan senatı tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilmişinin Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüş zamanı Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın aspektləri müzakirə edilib. Aviasiya marşalı Tahir Rafik Butt, 2009-cu ildə Azərbaycanı rəsmi səfərinin təəssüratlarından danışaraq, Azərbaycanla gedən əlaqələrin həllində Pakistanın ölkəmizi dəstəklədiyini qeyd edib və Azərbaycan xalqının da daim Pakistanla birlikdə olduğunu bildirib. D. Şikarov Pakistan senatı tərəfindən Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul edilmişinin Azərbaycan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.



məsələsində birnəməli şəkildə dəstəklədiyini, işğalçı siyasətinə görə Ermənistanla nömin diplomatik münasibətlər qurmadığını, hətta onu bir ölkə kimi tanımadığını vurğulayıb. Komandanın da dəstəyini Azərbaycanın zəbt olunmuş torpaqlarının tam azad olunacağına qədər davam edəcəyini diqqətə çatdırıb. Pa-

kistan müdafiə sənayesi müəssisələrində istehsal olunan silah və texnikadan bəhs edən marşal, onları cari ilin 7-11 noyabr tarixlərində Pakistanın Karachi şəhərində keçiriləcək nezdə tutulan "IDEAS-2012" hərbi sənaye məhsulları sərgisində nümayiş olunacağını qeyd edib.

## Memarlıq və İnşaat Universitetində Belqrad Universitetinin nümayəndələri ilə görüş keçirilib

Dünən Serbiyanın Belqrad Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində olub.

204 yaşlı bu təhsil ocağının rektoru, professor Vladimir Bumbaşireviç, Belqrad Universitetinin rektoru, professor Marko İvetiç, Arco Projekt şirkətinin direktoru, Universitetin professoru Petar Arsiç, Birləşmiş millətlər təşkilatının təhsil, elm və mədəniyyət sahəsində YUNESKO-nun təmsilçisi, Universitetin professoru Jovan Despotoviç, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və müəllim heyəti ilə görüşüblər.

Universitetin rektoru, professor Gülcəhrə Məmmədova qonaqlara Memarlıq və İnşaat Universitetinin tarixi, beynəlxalq əlaqələri, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi və tələbə hazırlığı haqqında ətraflı məlumat verib. Tanışlıq xarakteri daşıyan görüşdə, təhsil sahəsində bir sıra mövcud

problemlər müzakirə olunub. Belqrad Universitetinin Su Təsərrüfatı və Kommunikasiya Sistemləri fakültəsinin professoru Jovan Despotoviç, ölkəmizdə səfərdə olduqları müddətdə artıq bir sıra birgə layihələrin həyata keçirilməsi üçün təkliflər verdiklərini bildiriblər. Professor artıq 2014-2020-ci illərdə Azərbaycanda su tədqiqatı, idarə edilməsi və qlobal dəyişikliklər dövründə insanlar sağlamlığının təmin olunması ilə əlaqədar layihə üzərində işlədiklərini və bununla bağlı təkliflər verdiklərini söyləyib.

İki universitet arasında təhsil və tələbə mübadiləsinə toxunan G. Məmmədova təklif edib və bildirib ki, hazırda Belqrad Universitetinin nəzərdə tutulan, lakin Azərbaycanda mövcud olmayan bir sahənin, su təsərrüfatı menecmenti sahəsinin işlənilməsi haqqında bir fakültə kimi mütəxəssis yetişdirməsinə xüsusi ehtiyac var. Belqrad Universitetinin rektoru,

professor Marko İvetiç Serbiyada bu sahədə xüsusi irəliləyiş əldə etdiklərini vurğulayıb. Ölkələrində həm yağış, həm çay sularının yeni texnologiyalarla və təbii ki, su təsərrüfatı sahəsində peşəkar menecmentlərin köməyi ilə təmizlənilib, kənd təsərrüfatında və texniki su kimi istifadədə əldə etdikləri uğurlardan danışdı. O bildirib ki, 31 fakültə, 80 min tələbə və 10 min müəllim heyəti olan Belqrad Universiteti 204 ildir tarixində, bir çox Universitetlərlə rəsmi əməkdaşlıq edib: "Bu sırada Azərbaycan Memarlıq və İnşaat Universitetinin də olmasını istərdik".

Sonda Azərbaycan və Belqrad Universitetləri arasında elmi, təcrübə, nəzəri sahədə memorandum imzalanıb. Universitetin rektoru, professor Gülcəhrə Məmmədova qonaqlara Memarlıq və İnşaat Universitetinin tarixi, beynəlxalq əlaqələrini əks etdirən kitab və başqa hədiyyələr təqdim edib. S.QARAYEVA

## ABŞ-da keçirilən "İpək Yolu" festivalı başa çatıb

ABŞ-ın Texas ştatının Hyuston şəhərində türk dilli xalqların ənənəvi mədəniyyət tədbiri kimi keçirilən və Azərbaycanın da təmsil olunduğu "İpək Yolu" festivalı başa çatıb. Festivalın məqsədi tarixi İpək Yolu üzərində yerləşən əsas ölkələrin mədəniyyətini bir araya gətirərək Amerika cəmiyyətinin daha yaxından tanış olmasına imkan yaratmaq olub. Festivalın təşkilində rəsmi və əsas sponsorlarından biri olmuş Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNS) və Hyuston-Baki Qardaşlaşmış Şəhər Assosiasiyası böyük rol oynayıb. Festivalda ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov, ARDNS-nin vitse-prezidenti Xalix Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva və müxtəlif iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib. ARDNS-dən verilən məlumata görə, festiva-

lın keçirildiyi yerdə iştirakçı dövlətlərin hər birinə ayrılmış məkanda müvafiq ölkənin mədəniyyəti, tarixi, incəsənətinə əks etdirən stendlər qurulub, milli geyimlər nümayiş etdirilib, milli mətbəx nümunələri hazırlanıb.

Azərbaycan üçün ayrılmış məkanda turistlərin, eləcə də qonaqların ən çox maraqlı göstərdikləri məkanda olub. Burada qurulmuş səhnədə Azərbaycan musiqiçiləri, eləcə də əməkdar artist Gülyanaq Məmmədova tərəfindən xalq mahnılarımız ifa edilib. Azərbaycan icmasının üzvləri əcnəbilərin ölkəmiz barədə məlumatlandırılmasında xüsusi fəallıq göstərirlər. Festival çərçivəsində təşkil olunmuş rəsmi qəbulda yerli və federal dairələrdən yüksək səviyyəli rəsmilər, iştirakçı dövlətlərin Vaşinqtonda akkreditə olunmuş səfirləri və Hyustonda yerləşən baş konsulluqların rəhbərləri, eləcə də Hyuston

şəhərinin meri iştirak edib. Tədbirdə çıxış edən ARDNS-nin vitse-prezidenti Xalix Məmmədov ABŞ-da bu səpkidə festivalın keçirilməsinin əhəmiyyətindən bəhs edərək, mədəniyyətlərin təbliğinin xalqlar arasında körpü yaratdığını bildirib. X.Məmmədov İpək Yolunun bir hissəsi olan Azərbaycanın festivalda təmsilçiliyinin ölkəmizin zəngin tarixi və mədəni irsinin tanıtılması baxımından mühüm addım olduğunu qeyd edib. Festival çərçivəsində, həmçinin Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Azərbaycan: Xəzərin enerji incisi" mövzusunda seminar da çıxış edib. Səfir Azərbaycanın enerji diplomatiyası, "Əsrin müqaviləsi"nin imzalanması və icrası, eləcə də hazırda gündəmdə olan irimiqyahlı enerji layihələri barədə məlumat verib. S.MÜRƏTQIZI

## Ombudsman Aparatının əməkdaşları Polşada beynəlxalq seminarda iştirak ediblər

Ombudsman Aparatının əməkdaşları Rəşad Novruzov, Yegənə Cəfərova və Anara Novruzova Avropa Şurasının və Polşanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi, Polşa İnsan Hüquqları Müdafiəçisinin dəvəti ilə bu günlərdə Varşavada təşkil olunmuş beynəlxalq seminarla iştirak ediblər. Seminar uşaq hüquqlarının müdafiəsi, Ombudsman və məhkəmə sistemi, ahillər və əlilliyi olan şəxslərin əmək hüquqları mövzularını əhatə etməklə üç sessiyada təşkil olunub. Aparatın mətbuat xidmətinin rəhbəri Zəmfira Məhərrəminin qəzetimizə verdiyi məlumata görə, 9-11 may 2012-ci il tarixdə Şərq Tərəfdaşlığı ölkələrinin Ombudsmanları arasında əməkdaşlıq proqramı çərçivəsində Parisdə keçirilmiş tədbirin davamı olan bu seminarın məqsədi həmin ölkələrin Ombudsmanlarının işinin əlaqələndirilməsi, müzakirələr və təcrübə mübadiləsi vasitəsilə insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin və mövcud çətinliklərin təhlil edilməsi, problemlərin aradan qaldırılması istiqamətində təklif və tövsiyələrin irəli sürülməsi olub.

Tədbirdə Polşa, Fransa, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan Respublikaları Ombudsman təsisatlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eyni zamanda Polşanın Əmək və Sosial Siyasət Nazirliyinin rəsmiləri də iştirak ediblər. Seminarın uşaq hüquqlarına həsr olunmuş ilk günündə "Cinayət və mülki hüquqda uşaq hüquqlarının müdafiəsi" mövzusunda iştirakçı ölkələrin nümayəndələrinin çıxışları dinlənilib. Azərbaycan Ombudsman təsisatının əməkdaşı A.Novruzova təmsil etdiyi qurumun uşaq hüquqları sahəsində gördüyü işlər barədə çıxış edərək ombudsman Elmira Süleymanovun uşaq hüquqları sahəsində hüquqi-maarifləndirmə tədbirləri, uşaqların vəziyyətinin monitorinqi, müvafiq milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, bu sahədə fəaliyyət göstərən dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə həmçinin Mütəvəkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şöbəsi, həmçinin UNİ-

CEF-lə əməkdaşlıqda həyata keçirilən araşdırmalar barədə məlumat verilib. Mütəvəkilin uşaq hüquqları üzrə ixtisaslaşmış məruzəsində müvafiq qurumlara ünvanlanan təklif və tövsiyələrin icrasının təhlili, Azərbaycan Ombudsmanının Avropa Uşaq Hüquqları Ombudsmanları Şöbəsi ilə (ENOC) əməkdaşlığı, Avropa Şurasının Uşaq hüquqlarının cinsi istismar və sui-istifadədən qorunması haqqında Konvensiyasının ratifikasiyası, Cismən cəza haqqında Qanunun qəbul olunmasının təşviqi və digər fəaliyyət istiqamətləri də iştirakçıların diqqətinə çatdırılıb. Mütəvəkilin uşaq hüquqları sahəsindəki əhatəli fəaliyyəti tədbir iştirakçıların marağına səbəb olub və mövzu üzrə suallar cavablandırılıb.

Sessiya çərçivəsində Polşanın Uşaq Hüquqları üzrə Ombudsman təsisatında bu qurumun fəaliyyəti ilə tanışlıq məqsədi ilə görüş keçiriləcək təcrübə mübadiləsi aparılıb. Seminarın Ombudsman və məhkəmə sistemində həsr olunmuş ikinci sessiyasında Azərbaycan Ombudsman təsisatının əməkdaşı R.Novruzov Mütəvəkilin də təklifləri nəzərə alınmaqla ölkəmizin məhkəmə sistemində aparılmış hüquqi islahatlarla bağlı təkmilləşdirilmiş normativ hüquqi baza və yeni yaradılmış məhkəmələr haqqında, eyni zamanda, Mütəvəkilin məhkəmə orqanlarına münasibətdə fəaliyyəti və bu fəaliyyətə təminat verən Ombudsman haqqında Konstitusiyaya Qanunun tələbləri barədə geniş məlumat verib. Xüsusən ölkə prezidentinin müvafiq fərmanları ilə son illərdə Azərbaycanın məhkəmə sistemində həyata keçirilmiş konstruktiv dəyişikliklər nəticəsində yeni inzibati-iqtisadi məhkəmələrin vətəndaş-məmur münasibətlərində üzə çıxan mübahisələrin qısa zaman çərçivəsində həll olunmasına, digər məhkəmə instansiyalarına inzibati qərarlardan edilən şikayətlərin və həmin məhkəmələrin iş yükünün azalmasına, pozulmuş insan hüquq və azadlıqlarının müdafiəsinin daha çevik təşkilinə və vəzifəli şəxslərin məsuliyyət hissəsinin artırılmasına təkan verəcəyi vurğulanıb.

Bununla yanaşı, Mütəvəkilin məhkəmələrin işinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlarla ünvanladığı təkliflər səsləndirib.

lib, Mütəvəkil və Aparatın əməkdaşları tərəfindən yeni təyin olunmuş hakimlər üçün təlimlərdə insan hüquqları sahəsində mühazirələrin oxunması və hakimlər üçün davamlı tədris kurslarının təşkil edilməsi digər iştirakçı ölkələrin nümayəndələri tərəfindən müsbət təcrübə kimi dəyərləndirilib.

Seminarın son sessiyası ahillərin və əlilliyi olan şəxslərin hüquqlarına həsr olunub. Azərbaycan Ombudsmanının ahillərin hüquqlarını üzrə müşaviri Y.Cəfərova çıxış edərək, insan hüquqları üzrə Mütəvəkilin ahillər və əlilləri hüquqlarında müdafiəsinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib. Madrid konfransını iştirakçısı olan Ombudsman E.Süleymanovun həmin tədbirin yekun sənədi olan Yaşlanma üzrə Madrid Beynəlxalq Fəaliyyət Planının istiqamətləri üzrə fəaliyyət göstərdiyi, Azərbaycan Qadın və İnkişaf Mərkəzi (AQİM) nəzdində Ahillər Resurs Mərkəzinin yaradıldığı və nəsiyyətlərə körpünün məhkəmələndirilməsi məqsədilə təşkil etdiyi və on ildən artıq müddətdə səmərəli fəaliyyət göstərən Azərbaycan Uşaq və Gənclərin Sülh Şöbəsi (AUGSS) ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyi bildirilib. Ombudsman tərəfindən BMT-nin Əhali Fondu ilə birgə yaşlı insanların davamlı inteqrasiyası məsələsinə həll etmək üçün həm Bakıda, həm də regionlarda silsilə tədbirləri, o cümlədən "Ahillər uşaqların gözü ilə" adlı uşaq rəsm sərgisinin, jurnalist yazıları müsabiqəsinin keçirildiyi, "Müdrək ahillərdən bəhrələnmək" adlı kitabın nəşr olunduğu seminar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə eyni zamanda ahillərin sosial müdafiəsinin gücləndirilməsi, onlara qayğınin, sosial xidmətlərin artırılması və müalicəsinin təşkil məqsədi ilə onların şübhəalanması məsələsi müzakirə olunub, bununla bağlı tədbir iştirakçıları fikir mübadiləsi aparıb.

İştirakçılara "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Mütəvəkil (Ombudsman) haqqında" Konstitusiyaya Qanununun, həmçinin Mütəvəkilin illik məruzələrinin nüsxələri və seminarın mövzusu ilə bağlı digər çap materialları paylanıb.

S.MÜRƏTQIZI

## Çörək niyə bahalaşdı?

Son günlər Bakı şəhərində pörəkəndə ticarət şəbəkəsində çörəyin satış qiymətinin artması dünya bazarında taxılın və ölkə daxilində onun bahalaşması ilə bağlıdır.

Bu barədə "APA-ECONOMICS"ə Bakının çörək bazarında ən iri iştirakçılardan biri və çörəyin qiymətində digər istehsalatçıların üçün qiymət oriyentir rolunu oynayan "Sərham" MMC-nin (Bakıxanov Çörək Zavodu) baş direktoru Rasim Nəbiyev bildirib.

Qeyd edək ki, son vaxtlar ticarət obyektlərində çörəyin qiyməti 30 qəpikdən 40 qəpiyə qalxıb.

R.Nəbiyevin sözlərinə görə, bir qədər əvvəl onun 50 kq-lıq kisədə qiyməti 14-14,5 manat təşkil edirdisə, indi bu qiymət dəyirmandə 19,5 manata, yol xərci əlavə edildikdə isə 19,8 manata qədər yüksəlib. Nəticədə, onun bahalaşmasının çörəyin qiymətinə təsirinə azaltmaq üçün zavod çörəyin çəkisini də artırıb. Zavod direktorunun sözlərinə görə, indiyədək çəkisi 580-600 qram olan çörəklər mağazalara 25-26 qəpikdən verilib və əhaliyə 30



qəpikdən satılıb. İndi isə çörəyin çəkisi 800 qrama qaldırılıb, belə çəkili çörəklər mağazaya 35 qəpikdən verilib və pörəkəndə olaraq 40 qəpikdən satılır.

## Nar Mobile yeni əsas inzibati ofisinin açılış mərasimini keçirdi

YENİ GENİŞ VƏ İŞLI OFİS ŞİRKƏT İŞÇİLƏRİNİN İSTİFADƏSİNƏ VERİLDİ



Hər zaman yüksək keyfiyyətli mobil xidmət göstərən Nar Mobile bu ildə özündə bir çox uğurlar və nailiyyətlər qazanıb. İnkişaf etməyə və hər zaman yeniliklərə can atmaq şirkətimizin prioritet qoyduğu məsələlərdəndir. Odur ki, bütün bunlara çatmaq üçün Nar Mobile genişlənməyə doğru can atıb. Bu gün isə şirkət inkişafının yeni mərhələsinə qədəm qoydu.

Belə ki, oktyabrın 9-da Heydər Əliyev prospekti 106A ünvanında yerləşən Azerfon MMC-nin yeni inzibati ofisinin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimində Prezident Administrasiya-

şının İctimai-siyasi məsələlər şöbəsinin rəhbəri cənab Əli Həsənov, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini cənab İltimas Məmmədov, digər yüksək rütbəli dövlət məmurları, müxtəlif yerli və xarici təşkilatların rəhbərləri və media nümayəndələri iştirak etdi.

Azerfon MMC-nin Baş Direktoru cənab Jurgen Peetz öz çıxışında tədbirdə iştirak edən qonaqları salamlayıb, şirkətin tarixi və fəaliyyəti, dəyərli barədə danışaraq, yeni binanın xüsusiyyətləri barədə açıqlama verdi. "Nar Mobile qısa müddət ərzində

Öz növbəsində tədbirdə çıxış edən cənab Əli Həsənov və cənab İltimas Məmmədov, telekommunikasiya bazarının mövcud vəziyyəti və dövlətin bu sahənin inkişafı istiqamətində atdığı addımlardan danışaraq, Nar Mobile-in uğurlarını və fəaliyyətini yüksək qiymətləndirdiklərini söylədilər.

Rəsmi hissədən sonra media nümayəndələri üçün xüsusilə təşkil olunmuş şirkətin ofisi və heyəti ilə tanışlıq ekskursiyası zamanı jurnalistlər şirkətin şöbələrinin işi ilə yaxından tanış olmuş, Nar Mobile-in fəaliyyəti barədə suallar veriblər.

# İqtisadi siyasət komitəsi, “ölçmələrin vəhdəti”, dil və tərcümə məsələsi...

MİLLƏT VƏKİLLƏRİ QANUN LAYİHƏSİNİN “DİLİ”Nİ “YAŞ YUYUB, QURU SƏRDİLƏR”

Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin dünən keçirilən növbəti iclası gərgin keçib. Sözügedən komitənin sədri başda olmaqla, əksər üzvləri iclasın ikinci oxunuşunun müzakirəsinə çıxarılan “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsinin dilini, daha doğrusu, tərcüməsini, belə demək mümkündürsə, “yaş yuyub, quru sərdilər”... Qanun layihəsinin müzakirəsi zamanı çıxış üçün ilk söz alan millət vəkili Vahid Əhmədov deyib ki, hələ birinci oxunuş dövründə sözügedən sənəddə bağlı o da daxil olmaqla, əksər deputatların xeyli iradları olub. Millət vəkili həmin vaxt həmkarları tərəfindən xüsusilə, ikinci oxunuş qədər qanun layihəsinin üzərində daha ciddi çalışılmasının vurğulandığını xatırladı. Bununla belə, qanun layihəsi üzərində müəyyən işlərin getdiyini desə də, millət vəkili sözlərinə əlavə edib ki, həmin sənəddə bu yöndə hələ 2000-ci ildə qəbul edilən və hazırkı dövrdəki qüvvədə olan qanunu müqayisə edərkən elə bir dəyişikliyə rast gəlməyib:

“Baxıb görürəm ki, burada ciddi fərqlər, dəyişikliklər yoxdur. Bu, bir yana qalsın, qanun layihəsinin dili çox qəlizdir. Onu haradan, hansı ölkənin analogi qanunvericilik aktından köçürmüşünüz deqiq bilmirəm, ancaq mənə elə gəlir ki, bu Rusiyadan, ruscadan götürülüb, köçürülüb və ya tərcümə olunub.

Amma bu köçürülmə və tərcümə də səliqəli edilməyib. Burada xeyli qəlizliklər var, onun dili tam başa düşülmür”.

Millət vəkili eyni zamanda, qanun layihəsinin ikinci maddəsi- “ölçmələrin təbiiqi və əhatə dairəsi” barədə fikirlərini səsləndirərək bildirib ki, burada bədən təbiiqiindən, idmandan tutmuş, dövlətin təhlükəsizliyi məsələsinədək bütün məsələlər nəzərdə tutulub. “Axi, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, bu qurumun yanında Metrologiya Xidməti necə həyata keçir-

rəcək, tənzimləyəcək? Əhatə dairəsinə elə bir sahə yoxdur ki, daxil edilməsin. Qurum bu işlərin əhdəsindən necə gələcək və ya gələ biləcəkmiz?”-deyər, V.Əhmədov sual edib. V.Əhmədov həmçinin deyib ki, adicəkillən Komitə və Metrologiya Xidməti məhsulların keyfiyyəti məsələsinə ciddi nəzarət funksiyasını həyata keçirməlidir: “Hamı da bilir ki, bizdə keyfiyyət məsələsi çox bərbaddir. Elə bu səbəbdəndir ki, qeyri-neft məhsullarının ixracı bizdə son dərəcə aşağıdır. Ona görə də bu qurum keyfiyyətə nəzarət məsələsinə daha çox diqqət artırmalıdır, nəinki bu qədər sahəni əhatə etmək barədə düşünməlidir... Mən bu qanunun qəbulunun əleyhinə deyiləm. Amma onu elə hazırlamal, elə təqdim və qəbul etməliyik ki, müəmməl olsun”

Komitənin digər üzvü Əli Məsimli öz növbəsində qanun layihəsinin qəbulunun vacibliyini vurğulayıb. Millət vəkiliinin dediyinə görə, Azərbaycan yaxın illərdə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyə hazırlaşır və bu səbəbdən də, bu istiqamətdə hələ onlarla yeni qanunun qəbuluna, o cümlədən, qəbul olunmuş bir sıra qanunvericilik aktlarına əlavələrə ehtiyac var. Ə. Məsimli sonra deputat homkari V.Əhmədov kimi Azərbaycanca kəndən götürülən və daxilə istehsal olunan ərzaq və qeyri-ərzaq məhsullarının keyfiyyəti məsələsinə diqqətli çəkib. “Azərbaycan bu gün keyfiyyətsiz məhsullar poliqonuna çevrilib. Xüsusilə də, un və çörək məhsullarının keyfiyyəti ilə bağlı vəziyyət dəhşətlidir. Bu, çörəkdir, onunla bu cür rəftar etmək olmaz, günahdır”-deyər, millət vəkili bildirib.

Daha sonra millət vəkili qanun layihəsinin tərcüməsini və dilini sət təqdim edib.

O, qeyd edib ki, qanunun layihəsinin dili çox bərbad gündədir: “Böyük şairimiz Səməd Vurğun dahi Şəkinin məhsur “Yevgeni Onegin” poemasını elə tərcümə edib ki, elə bil ki, onu rus şairi yox, elə o özü, öz ana dilində ya-

zıb. Bu qanun layihəsi də elə tərcümə olunmalı, dili elə səlis olmalıdır ki, problem yaratmasın. Söhbət bundan gedir”.

Millət vəkili İlham Əliyev həmkarlarının iradlarına şərik çıxaraq qeyd edib ki, özü ixtisasa hüquqşünas olsa da, amma müzakirəyə çıxarılan sənədin dilinə görə, orada nədən söhbət etməsini tam anlaya bilmir: “Qanun dili gərəklə olsun ki, onu ilk növbədə millət vəkiliəri başa düşsünlər, sonra da sadə insanlara izah etmək çətin olmasın”.

Adıçəkilən komitənin sədri Ziyad Səmədzadə də qanun layihəsinin vacibliyini qeyd edərək, eyni zamanda bildirib ki, bütün dünyada keyfiyyətin əsas meyarı ölçmələr hesab olunur: “Ona görə bu qanun qəbulu çox vacibdir. Ancaq mən də deputat həmkarlarımla razıyam ki, qanunun dili anlaşılıqlı olmalı, sadə yazılmalıdır. Bu, həm də elə bilirəm ki, qanun layihəsinin təqdim edən Komitənin öz məsuliyyəti məsələsinə necə yanaşdığı ortaya qoymuş olar”.

İradlara cavabında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Yarındı Dövlət Metrologiya Xidmətinin rəisi Oqtay Abbasov işi bildirib ki, əslində ərzaq və qeyri ərzaq məhsullarının keyfiyyətinə nəzarət məsələsi onların səlahiyyətinə aid deyil. Onun iddiasına görə, bu məsələyə sözügedən komitənin Standartlaşdırma İdarəsi nəzarət edir və bu məsələ onların səlahiyyəti daxilindədir.

“Bizim əsas işimiz metroloji nəzarət, yəni, ölçmələrin dəqiq həyata keçirilməsidir”.

Qanun layihəsinin dili ilə bağlı iradlara gəlinə, Xidmət rəisi bu yöndə səsləndirilən təqdirlərin bəziləri ilə razılaşsada da, amma onların bəzilərinin işçi Qrupu ilə birlikdə ikinci oxunuşun parlament müzakirəsində nəzərə alınmasının mümkünliyünü istisna etməyib.

Kamil HƏMZOĞLU

# Azərbaycan Avropa Şurasının korrupsiya ilə bağlı Əlavə Protokolunu imzalayıb

Dünən Azərbaycanın baş prokuroru Zakir Qaralov Strasburqda Avropa Şurasının mənzil qərar-gahında Təşkilatın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya”sına Əlavə Protokolun müvafiq bəyanatla imzalanması mərasimində iştirak edib. APA-nın Avropa Şurasında ki müxbirinin verdiyi xəbərə görə, sonodin imzalanması mərasimində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, baş prokurorun köməkçisi V. Səmədov və Azərbaycanın Avropa Şurası (AŞ) yanında daimi nümayəndəliyinin müvafiq işlər vəkilil Cəlal Mirzəyev iştirak edib.

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev APA-ya deyib ki, Azərbaycan AŞ-nın “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”na 2003-cü ildə qoşulub, bu sənədi ratifikasiya edib: “Həmin Konvensiyanı biz o vaxt imzalayanda oradakı bir neçə müddəanın qeyd-şərtlə imzalandı. Bu hər bir dövlətin hüququdu ki, imzaladığı hüquqi sənəddə hansısa müddəanı və ya müddəaları qeyd-şərtlə imzalasın, yəni bu müddəaları qəbul etmədiyini bildirsən. Biz də Konvensiyanı imzalayanda bu hüququmuzdan istifadə etmişik. Bunlar “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti

haqqında Konvensiyası”nın 5-ci (xarici vəzifəli şəxslərin rüsvətə ələ alınması), 6-cı (xarici dövlətlərin seçkilil orqanları üzvlərinin rüsvətə ələ alınması), 10-cu (Beynəlxalq parlament assambleyaları üzvlərinin rüsvətə ələ alınması) və 12-ci (nüfuz alveri) maddələri idi. Lakin indi biz yerli qanunvericiliyimizdə müəyyən dəyişiklər etmişik və bu gün bu qeyd-şərtləri də aradan götürdük. Bundan əlavə, baş prokuror bu gün “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”nın 15 may 2003-cü il tarixli Əlavə Protokolunu (milli dövlət arbitrlərinin rüsvət istəməsi, xarici arbitrlərin, milli və xarici münisflərin rüsvətə ələ alınması) da imzaladı. Amma bu-nun uzun zamandır ki, hazırlıq gə-dirdi. Prezidentin bu il avqustun 30-da imzaladığı sərəncamla Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyası”na Əlavə Protokolunu imzalamaq səlahiyyəti baş prokurora həvalə edilib. Bu gün protokol imzalandı, sənəd Milli Məclisdə ratifikasiya olundu-nandan sonra Azərbaycanda tam qüvvəyə minəcək”.

K. Əliyev qeyd edib ki, Azərbaycan Əlavə Protokolu bəyanatla imzalayıb: “Biz 2003-cü ildə Konvensiyada olduq kimi, bu Əlavə Protokolu da bəyanatla imzaladıq. Bəyanat da ondan ibarət-

dir ki, Azərbaycan torpaqlarının 20% faizi qonşu Ermənistan tərəfindən işğal edilib və biz həmin işğal edilmiş ərazilərdə Konvensiya müddəalarının təbiiqiini məsuliyyət kimi öz üzərimizə götür-mürük”.

Qeyd edək ki, Z. Qaralov Avropa Şurasına səfəri çərçivəsində təşkilatın baş katibinin müavini xanım Gabriela Battaini-Draçoni ilə ikitərəfli görüş keçirib.

Görüşdə Azərbaycanla AŞ arasındakı münasibətlər haqda fikir mübadiləsi aparılıb. Bundan başqa, xanım Gabriela Battaini-Draçoniyə Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tədbirlər, o cümlədən Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planları, Azərbaycan Prezidenti yanında vətəndaşlara Xidmət və Sosial İnovasiya yerləri üzrə Dövlət Agentliyinin yaradılması və funksiyaları barədə ətraflı məlumat verilib.

Görüşdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış müntəzəm dəyişikliklər müsbət qiymətləndirilib, Azərbaycanın AŞ-nın Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə arasındakı uğurlu əməkdaşlığı xüsusilə vurğulanaraq, bunun davam etdiriləcəyi qeyd olunub.

# Qafqaz Müsəlmanları İdarəsi dindarların aksiyasını pislədi

Qafqaz Müsəlmanları İdarəsi (QMI) oktyabrın 5-də Təhsil Nazirliyinin qarşısında keçirilən razılaşdırılmamış aksiya ilə bağlı bəyanat yayıb. QMI-nın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda deyilir: “Azərbaycanda hicab qadağası olmadığı halda bu məsələnin süni şəkildə qabardılması dini mərkəz olaraq bizi narahat etməyə bilməz. Orta məktəblərdə vahid şagird geyimində baş örtüsünün nəzərə alınması ilə bağlı müvafiq tövsiyəmizi də zamanında bildirmişik. Hə-sab edirik ki, “hicabə azadlıq” şüarı altında aksiyanın keçirilməsi xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmis təxribatdır və bunda məqsəd ölkəmizdəki sabitliyə xələf gətirmək, cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Bu, təhlükəli təzahürdür və biz çox təəssüf edirik ki, bu hal bəzi qüvvələr tərəfindən İslam adından sui-istifadə etmək yolu ilə həyata keçirilir. Hicab məsələsinin gündəmə gətirilməsi bələləri üçün bir behanə, Azərbaycan dövlətinin nüfuzuna kölgə salmaq vəziyyətidir. Dünya şahiddir ki, bu gün dövlət başçımızın söyləri sayə-

sində Azərbaycan uğurlu inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində böyük nailiyyətlər qazanır. Görünən odur ki, bu uğurlar, ölkəmizin gün-gündən yüksələn nüfuzu bəzi daxili və xarici qüvvələri qane etmir, qı-çıqlandırır. Etiraz aksiyaların ölkəmizdə əhəmiyyətli beynəlxalq tədbirlər ərəfəsində və ya zamanında keçirilməsinə cəhdlərin edilməsi də qərəzdən xəbər verir. Cəmiyyətdə qarşıdurma yaratma-sı və bununla Ələlərin mənfi məqsədlərinə yetmək niyyətində olanlar unutmamalıdır ki, demokratiya insan hüquqlarının qorunmasına xidmət edir və cəmiyyətə ni müvəqəd sabitliyi pozmaq cəhdlərinə qətiyyətlə haqq qazandırır. Biz Azərbaycan dindarları, ziyalıları və ictimaiyyət nü-mayəndələrini bu məsələlərdə diqqətli yanaşmağa, ictimai qnaq vəhdətinə durmağa çağırırıq. Müstəqillik dönməndə dövlətimizin dindarlar üçün yaratdığı müvəqəd, milli-mənəvi də-yürlərə, dini abidələrə yüksək qayğıni nəzərə alaraq, dövlətin qanunlarına hörmətsizlik nümayi-şi kimi hallara yol verilməməsi

üçün hamımız səfərbər olmalıyıq. Din xadimlərinin möizə və xü-bələrinə bu haqiqətləri insanlara çatdırmalarını vacib sayırıq. İslamın müqəddəs dəyərlərini uca tutan şəxs heç bir zaman zorakılıq çağırışlarına yol verməz, Vətənin mənafelərinə zərər görməz. Və-təni səvmək, onun təəssübünü çəkmək imanını göstəricisidir. Heç bir məram öz ölkəsinin nüfuzuna xələf gətirmək niyyətinə haqq qazandıra bilməz. Qarabağ kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafqaz Müsəlmanları İdarəsi və-təndəş qarşıdurmasına rəvac ver-mək kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdi-yi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düş-mənlərimizin işinə yaraya bilər. Qafq



# "Anan yox ki, ağlasın, quru, Urmiya, quru..."

"ZƏRDÜŞTÜN ŞƏHƏRİ"NDƏN MƏMNUUNLUQ VƏ TƏƏSÜF DOLU TƏƏSÜRATLARLA AYRILDIQ

Əslində səfərlər həmişə maraqlı, yaddaqalan və təəssürat yaradan olur. Amma səfər yoldaşlarının hamısı eyni məslək sahibdirsə, yəni söz-sənət adamları, musiqiçilər, yaxud alimlərdirsə, bu səfərin təəssüratları daha zəngin olur. Bizdə də belə idi. Yol yoldaşlarımızın hamısı sözün, sənətin sehrində olan, dağın-dərənin, güllün-çiyyənin istənilən gözəlliyindən duyulan adamlar idi.

İrana-Urmiya şəhərinə gedirdik. 2012—ci il sentyabr ayının 22-si idi. Bakıdakı İran Mədəniyyət Mərkəzi bizə ənənəvi olaraq hər il keçirilən "Rəzəvi şeirlər festival-müsabiqəsinə" göndərirdi. Müqəddəs dinimizin əsas simalarından olan İmam Rza Əleyhissalamə həsər olunmuş bu seyr yarışmasına Azərbaycanın 73 nəfər yazı təqdim etsə də, final mərhələsinə 8 seyr müəllifi və 1 alim göndərildi. AMEA Tarix İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi Rauf Sadıqov (o, seyr müəllifi olmayan yol yoldaşımız idi), Vahid Poeziya Evinin direktoru, "Say" qəzetinin baş redaktoru Hacı Rafiq Şirvani, şairlərdən Kərəm Kürquraylı, Sənəm Səbətayel, Musarza Heydərov, Hacı Yusif Qulamirzə oğlu, istedadlı gənc şair Rüstəm Tofiq və bu sətirlərin müəllifi... Yol boyu ədəbi-bədii məzmunlu söhbətlərdə demək olar ki, baxış prizmasını üst-üstə düşürdü. Fəqət, fərqli düşündüyümüzlə məsələlər də çox idi. Bu isə uzaq yol üçün çox dəyərli körpü idi. Qərər...

Bilərsən Sərhəd-Gömrük məntəqəsini keçəndən sonra bizi İslami-İrşad İdarəsinin nümayəndələri qarşıladılar və nəhər edən kimi birbaşa Urmiyaya yola düşdük. Bizi aparən minibusu 23-24 yaşlarında bir oğlan idarə edirdi və o, yamanda ki 18-20 yaşlı köməkçisi ilə elə şirin ləhcədə danışırdı ki, sanki Bilərsuvarın Urmiyaya qədər biz mələhətli bir seyrə qulaq asırdıq. Yol کنارında divarlarla yazılmış elan, lövhə və göstəricilər başqa əlifbada olmasaydı elə bilirdik ki, hələ sərhəddi keçməmişik. Çünki təbiət də eyni idi, insanlar da. Sadəcə o taydakı insanlardan "can" sözünü daha çox eşidirdik.

Yol boyu kəndlərin adına baxırdım. Yer adları həm farsca, həm də ingiliscə yazılmışdı. Ərdəbil yaxınlığında gördüyümüzlə Qasıməkənd, Çəməkənd, Demirci dərəsi, Damdabaca kəndi, Mikayıl dərəsi, Əmir kəndi, Qara göl... bir daha subit edirdi ki, biz hələ "sərhəddi keçməmişik". Savalana yaxınlaşanda isə ürəkler mələhətli şəkildə döyünürdü. Dağın zirvəsindəki bir neçə yarığanda qalan qanrın sanki bizim üçün saxlanılan sovqat olduğunu düşündüm. Amma əbəs yərə. Çünki qarlaşa qarlaşa bu soyuqluqda pay saxlamaz.

Hamı danışırdı, bir-birinə nə isə göstərirdi, nəyisə izah etməyə çalışırdı. Şahin Fazil isə heç kəsə qarışmırdı, durmadan yazırdı. Kərəm Kürquraylı dağların arasındakı yaşıl vadilərə heyran olmuşdu. Tanrı ona Zərdabada dağ göstərmədimi? Mən əvvəllər İranda 8-10 dəfə olduğuma baxmayaraq yenə də qələm sahibini üçün maraqlı olan məqamları gördüm. Amma deyərsən Şahin müəllimin sürətli gedən mənsədə yazı qələmə almısa mənə daha maraqlı gəlmişdi. Çünki özüm heç zaman belə yazı bilməmişdim. İlk sınaq dəyənə o qədərdə uğursuz olmadı. 10-15 dəqiqədən sonra Kərəmə bir vərəqə verdim. Orada yazılmışdı:

**Dormann...dadı**

**Kərəm lələ, görürsənmi dağları,  
Nəçə yarğan qar saxlayır Savalan.  
Yamacların quzeyinə yaxşı bax,  
Qar əriyir, ümidlərə verir can.**

**Ürək yanır, beyin yanır, qan yanır,  
Daş-qayanın paralanmış baxtına.  
Adam görək bu dağ kimi tablaya  
Ayrılıq qarınmış, qart vaxtına.**

**Bu nə dağdır, bu nə daşdır, nə dərə,  
Göyün uca, göldən dərindən görünür.  
Çünəy boyu qıvrım-qıvrım yola bax,  
Üroyındır, yamaqlarda sürünür.**

**Kərəm lələ, Şahin Fazil nə yazır?  
Diqqət elə, fikri-zikri dağdadır.  
İttifaq burada udduğu nəfəs  
Dərman oldu. Amma bir az...dağ dadır.**

Bəlkə də indi-bu sətirlərin qələmə alındığı vaxt seirə yenidən baxmaq, nəyisə deyəmiş olardı. Amma eləmədim. Çünki yol tələskənliyi ilə seiri avtobusdakılara mələhətli şəkildə təqdim etmişdim.

Məşkin tərəflərdə qayalar elə görünürdü ki, guya qüdrətli bir adam onları əli ilə götürüb üst-üstə yığımışdı. Çox təzadlı idi. Bütün sal qayalı dağların östündə yaşıl vadilərə, bağ—bağat görünürdü. Dağ-



İndi gölün suyuna əl vurmaq üçün 3-4 kilometr düzün üstü ilə getməlisən.

ların arasından çıxandan sonra isə yaşıl çöllərdə görünən tağlanmış bostan məhsulları bu torpağın bəxşçiliyindən xəbər verirdi. Hacı Rafiqin sürücüləri Bilərsuvarın başlanan tanışlığı dəyənə Əhərin işıqları yanında başa çatmışdı. Bu qənaətim ondan irəli gəlirdi ki, dünyanın əz-qalası yansıyan Hacı Rafiq yanında oturanlara Əhərin işıqlarını göstərən yeni bir söhbətə başlayırdı.

Urmiyaya gecə saat 12-dən sonra çatdı. Sürücüümüz əvvəllər bu şəhərdə olmamışdı. Ona görə də gedəcəyimiz "Morvarid" (Mirvari) otelini tapmaq o qədər də asan olmayacaqdı. Odur ki, sürücü bir minik maşını idarə edən həkəmlərdən adı çəkilən mehmanxanaya necə gedəcəyimizi soruşdu. Həmin adam — "arxaxca gəlir" — deyərək qabağa düşdü və gecenin yarısında təxminən 20 dəqiqə bizim üçün vaxt ayırdı. Çox minnətdar olduq.

"Morvarid" də bizi gözləyirdilər. Bu otel Türkiyə ilə sərhəddəki Zağros dağının arxı belə Şəhər çayının birbaşa sahilində inşa edilmişdir. Çayın sağ sahilində isə sonu görünməyən yaşıl bir yayaban uzanıb gedir.

Ertəsi günü Urmiyanın əsas mədəniyyət mərkəzlərindən birində "Azərbaycan Türkcəsində 7-ci Beynəlxalq Rəzəvi şeirlər festival-müsabiqəsi"nin təntənəli açılışı oldu. Şəhər rəhbərliyinin, İslami-İrşad İdarəsi rəhbərliyinin və çoxsaylı xarici qonaqların iştirakı ilə keçirilən tədbir İranda dövlət himninin səsləndirilməsi ilə daha da şərəfləndirilmiş oldu. Festivalda 90-a yaxın şeir oxundu. Bu qədər şeirlər 370 müəllifin təqdim etdiyi yazılar arasından seçilmişdi. İran, Azərbaycan, Türkiyə və İraq şairlərinin demək olar ki, bütün şeirləri İmam Rza Əleyhissalamə həsər olunmuşdu. Festival çərçivəsində Əşğər Şahinzadə, Cəfər Beytullahi (İran), Asi Nüsrət Ağə, Kövsər Saqi Bağvan (İraq türkmənliyi), Cavad Gök (Türkiyə) kimi məşhur söz-sənət adamları ilə tanış olduq, ədəbi və ictimai-siyasi mövzularda söhbətləşdik. Onuncu dəfə keçirilən (son yeddisi Azərbaycan türkcəsində təşkil olunur) Rəzəvi şeirlər müsabiqəsi təkcə ədəbi və ya islami deyil, həm də siyasi-diplomatik bir tədbir kimi adı çəkilən ölkələr arasındakı dostluğa xüsusi töhfələr verməli olur. Tez-tez eşidirdim ki, söhbət bu yarışmada kimin qalib gəlməsindən deyil, dostluğa kimin daha çox töhfə verməsindən gedir. Fikrimcə, Azərbaycan nümayəndə heyəti bu vəzifənin öhdəsindən layiqincə gələ bilməz. Xüsusən, geniş dünyəvi görüştünə malik olan ziyalılarımız Şahin Fazil və Hacı Rafiq Şirvani həm festival çərçivəsindəki çıxışlarında, həm də ümumiyyətlə, bütün görüşlərdə, istənilən məsələnin müzakirəsi zamanı xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun münasibət bildirir, əsl ziyalı mövqeyi ortaya qoyurdular.

Festival başa çatandan sonra biz ayrı-ayrı qruplara bölünərək Urmiyanın gör-nəli yerlərini ziyarət etdik. Belə yerlər isə istənilən qədərdir. Çəhar bürc, İsmayıl ağə, Bardok, Dam daş tarixi-memarlıq abidələri, memarlıq, tarix və təbiət muzeyləri, Sırr dağı, Qədim bazar və ən nəhayət, Urmiya gölü. Ötən əsrin görkəmli İran alimi Mirzə Ələkbər Dehdaxanın (1879-1956) qədim assur mənbələrinə istinadən "Zərdüştün şəhəri" əldə etdiyi Urmiyanın hər addımı, hər qarışı maraqlı idi. Biz əvvəlcə min illər boyu insanların sirlə məkən kimi baxdıqları Sırr dağına baş çəkdi. Urmiya şəhəri bu dağın demək olar ki, dörd tərəfdən qurşaq kimi əhatələnir. Hündür binalar bir-birinin əlindən tutaraq nəhəng ağacı dövrələyən uşaqlar kimi görünür. Doğrusu orada biz hansısa



Mən 1999-cu ilin yayında Urmiyada olanda gölün suyu ilə əl-üz yumaq olurdu.

bir sirin deyil, Urmiyanın möhtəşəm panoramasının şahidi olduq. Mümkün olan yerə qədər getdik. Ordan o yanda isə...erməni kilsəsi var idi. Belə belə bir kilsəni şəhərin mərkəzində — İmam Xomeyni və Ömər Xəyyam küçələrinin kəsişməsində də görmüşükdük. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğuna ən-gəlirli təminatçıdır. Xatırladım ki, Urmiyanın əhəlinin 90 faizi azərbaycanlılardır, qalan 10 faizi isə assur, kürd və ermənilərdən ibarətdir. Bizi Sırr dağına aparən taksid sürücüsü Rza Şərif sözün həqiqi mənasında dəyərli həmsəhbət idi. Bu adam beynəlxalq aləmdəki bəzi qüvvələrin İran-Azərbaycan dostluğ

“Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə

# Açıq cəmiyyət və mətbuat



Tofiq YUSİFOV

Vətəndaş cəmiyyətinin bütün bu elementləri sıx inteqrasiya olunub, bir-birindən asılı vəziyyətdə və qarşılıqlı əlaqədədir. Eyni zamanda, vətəndaş cəmiyyətinin dövlətlə tamamilə əlaqəsi olmayan bir sistem kimi təsvir etmək düzgün olmazdı. Belə ki, demokratik dövlətdə siyasi plüralizm və çoxpartiyalılıq şəraitində seçkilər yolu ilə hakimiyyətin gəlməsi partiyaya, belə demək olar ki, vətəndaş cəmiyyəti sistemindən dövlət münasibətləri sistemində keçir. Beləliklə, vətəndaş cəmiyyəti dövlətdən uzaqlaşır, əksinə, dövlətin siyasətini istiqamətləndirir. Vətəndaş cəmiyyəti siyasi demokratiyanın fundamentini, özünü təşkil edir.

Bütün bunlardan sonra, qarşısı kifayət qədər məntiqli bir sual çıxır: bəs, vətəndaş, açıq cəmiyyətlərin alternativini, əksi olan “qapalı cəmiyyətlər” hansı xarakterik xüsusiyyətlərə malik olur? Karl Popper irəlində adını çəkdiyimiz və sonralar da istinad edəcəyimiz “Açıq cəmiyyət və onun düşmənləri” kitabında yazır: “Maqik, qəbilə və kollektiv cəmiyyətləri biz qapalı cəmiyyətlər, ayrı-ayrı fərdlərin şəxsi qərarlar qəbul etməyə məcbur olduqları cəmiyyətləri isə açıq cəmiyyətlər adlandırırıq.”

Bu cəmiyyətlər arasında mövcud olan ayrı-ayrı fərqlərin və əksliklərin geniş spektri aşağıdakılardır:

\* Qapalı cəmiyyətdə insan müəyyən (Övvəlki 6 oktyabr sayımızda)

ənənələrə, stereotiplərə sadıq qalan və onları göz bəbəyi kimi qoruyan kollektivlərə kor-koranə tabe olaraq fəaliyyət göstərir. Açıq cəmiyyətdə isə insanın fəaliyyəti müəyyən normalar, qanunlar ilə məhdudlaşır, lakin bu qanunlar ona hansı formada hərəkət etməyi ömr etmir, əksinə, onlar vətəndaşa seçim azadlığı bəxş edir. Bu qanunlar ona sərbəst şəkildə müəyyən məqsəd uğrunda özünü münasib bildiyi holl yollarını seçmək və təbiiq etmək fərsəti verir.

\* Qapalı cəmiyyət insanlara təşəbbüs və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaratmır. Açıq cəmiyyətdə isə insanın sərbəstliyi düşüncə, yaratmaq, qurmaq və yenilik təbiiq etmək üçün hüquq və real imkanlar verilir.

\* Açıq cəmiyyətə xas olan rəqabət onun sürətli inkişafına, yenilənməsinə şərait yaradır. Qapalı cəmiyyət isə durğunluq vəziyyətində olduğu üçün, əksinə, az hərəkətli və inersiyaya meyllidir.

\* Qapalı cəmiyyətdə çox sətir represiv sosial və siyasi nəzarət mövcuddur. Qəbul olunmuş normalara uyğun gəlməyən bütün hərəkətlərin qarşısı alınır, bu hərəkəti etmiş insanlar isə cəzalandırılır.

Açıq cəmiyyətdə isə qadağa yalnız sosial cəhətdən təhlükəli olan, insanlara ziyan gətirən və s. hərəkətlərə qoyulur. Burada insanlar öz narazılıqlarını qrup halında bildirə, istədikləri vaxt iş yerini dəyişə, dini icmadan çıxsa, istədikləri ictimai — siyasi təşkilatda daxil ola bilərlər: bir sözlə, onun ictimai maraqlarına uyğun gələn istənilən sosial müstəviyi seçə bilərlər.

\* Qapalı cəmiyyətdə dəyişməsinə və ya ona qarşı çıxmasına yasaq qoyulmuş müəyyən dəyərlər sistemindən ibarət ideoloji və dini monizm mövcuddur. Açıq cəmiyyətdə isə plüralizm hakimdir. Bu cəmiyyətdə həmişə müxtəlif ideoloji, dini cərəyanlar və mədəniyyətlər təmsil olunur. Ən əsas isə, burada şəxsiyyət azadlığı, insan hüququnun dövlətin qanunları ilə müqayisədə prioritet, başqa sözlə deyilsə, liberal dəyərlərə — insanlara təşəbbüslərə, şəxsi məsuliyyətə, tolerantlığa və bu gün ayrı əqidəyə və baxışlara malik olan insanlara qarşı dözümlüliyi istiqamətləndirən prinsiplər dominantlıq təşkil edir.

Açıq cəmiyyətin əsas parametrləri

bəlli idi və göründüyü kimi, yenidən müstəqillik əldə etmiş bir ölkənin kifayət qədər gənc və müəyyən mənada təcrübəsiz mətbuatının yeni cəmiyyət quruculuğu söyləri nə qədər zəngin və ardıcıl idi. Həmin dövrün mətbuatının səhifələrində bu faktı təsdiqləyən kifayət qədər dəlillərə — qəzet çıxışlarına rast gəlmək mümkündür.

... Bəlkə də öten əsrin ortalarında açıq cəmiyyət ideyası tövəcəb, gözənlənmiş təsir bəşirəyə bilirdi, lakin müasir dövrün mürəkkəb proseslərini, son illərdə dünyada baş verən dinamik inkişafı nəzərə alsaq, açıq cəmiyyətin qanunlarını çox qısa zaman kəsiyində ictimai — siyasi münasibətlərdə və bütövlükdə cəmiyyətdə aparıcı vasitəyə çevriləcəyi heç kəsə şübhə doğurmur. İnformasiya — kommunikasiya texnologiyalarının daim inkişafı, dünyada demokratik proseslərin dönməz xarakter alması, sivilizasiyanın modernləşməyə meyli bütün bəşəriyyətin total təəqqüvəyə və açıq cəmiyyət birmənalı şəkildə çox böyük dəyər verməsi və diqqət yetirməsi qənaəti yaradır.

Beləliklə, Azərbaycanın 1991-ci ildə müstəqillik qazanması və sivil dünyaya inteqrasiya yolunu tutması bir sıra məqamlarla yanaşı, azad mətbuatın yaranması və çox sürətli inkişafı ilə nəticələndi. Demokratik dəyərlərin, insan haqlarının keşiyində dayanan, cəmiyyətin maariflənməsi, məlumatlanması və öylənməsi funksiyalarını dinamik şəkildə reallaşdırən ölkə mediası qısa zaman kəsiyində xalq arasında, belə demək mümkündürsə, söz, iş və nüfuz sahibinə çevrildi. KİV-in bu söyləri cəmiyyət tərəfindən pozitiv qarşılandı və ümumən xalqda mətbuə sözün kəsərinə və sanbalına gərək bir inam yarandı. Elə müstəqilliyimiz ilk illərindən başlaaraq ölkə mediası Azərbaycanın çoxşaxəli fəaliyyətinin ön sərallərində oldu və sonda cəmiyyətin əsas təbəqələrini də öz arxasınca aparacağı bacardı.

Azərbaycan mətbuatının tarixi xidmətlərindən biri də müstəqilliyimizin ilk illərindən tutduğu yola sadıqlıq, ölkənin problem və yaqaylarını özününküləşdirərək, yeni həyat, cəmiyyət quruculuğu uğrunda mücadilənin ön sərallərində addımlaması və insanlarda bu yolun doğruluğu-

na, dönməzliyinə möhkəm, sarsılmaz inam yaratması idi. Azərbaycan mediasının sözləgəndə fəaliyyəti onu açıq cəmiyyət quruculuğu iştirakçısından bu istiqamət üzrə strateji tərəfdaşa, ayrılmaz tərkib hissəsinə, əsas istiqamətləndirici qoluna və nəhayət, təminatçısına çevirdi. Ölkədə digər təsisatlarla yanaşı, azad, müstəqil mətbuatın ictimai rəyi sərbəst şəkildə əks etdirməsi və bununla da vətəndaş cəmiyyətinin, açıq cəmiyyətin formalaşması üçün mübit şərait yaratmaq funksiyasını yerinə yetirməsi prosesi başlandı.

## Azərbaycanda demokratiya və mətbuat azadlığının zəruriliyini şərtləndirən tarixi şəraitin yaranması

1991-ci il oktyabrın 18-də Azərbaycan parlamenti Dövlət Müstəqilliyi aktını qəbul etdi. Bu zaman cəmiyyətdə qələbə eforiyasından daha çox məsuliyyət hissindən doğan bir çəşqinliq və qeyri-müəyyənlik hökm sürürdü. Toplum çox təbii olaraq bir neçə təbəqəyə parçalanmışdı: bu təbəqələrin ikisi isə özünü çox açıq formada bürüzə verirdi. Bunlar müəhifzəkarlar və yeni siyasi şəraitin yaratdığı liberal və demokratik dəyərlərin tərəfdarları idi.

Bu tendensiya özünü KİV-lərin fəaliyyətində də bariz şəkildə göstərdi. Məsələn, 1993-cü il fevral ayının 13-də “Azərbaycan” qəzetinin 29 saylı nömrəsində N.Səfərov soyadlı müəllif açıq cəmiyyət quruculuğunun başlıca şərti olan çoxpartiyalılıqın təməl prinsipləri sadalayır, ABŞ, Fransa, İtaliya, İspaniya və s. kimi ölkələrdə onların qeydiyyatı, təşkil mexanizmindən bəhs edirdi. Həmin qəzət 1993-cü il 4 mart tarixli 37-ci sayında isə Ə.Mustafanın yazdığı Ə.Əyilisi ilə “Qəzetlərdə onun-bunun üstünə üstünə söz çirkəbi demokratiyanı gözəndə sala bilərlər” sərəlvöhəli müsahibəsində isə ölkədə həmin dövrdə gedən proseslər, cəmiyyətin qütbləşməsi, köhnəliklə yeniliyin mətbuat səhifələrinə yol tapması problemi araşdırılırdı.

Bu dəyişikliklər, əslində, qlobal proseslərin başlanğıcı idi və istər müəhifzəkarlar, istərsə də cəmiyyətin inkişafının

demokratik və liberal dəyərlər əsasında inkişafına ümid bəşləyənləri çətin imtahn qarşısında qoymuşdu. Akademik R. Mehdiyev “Azərbaycan” qəzetinin 18 fevral 2003-cü il tarixli sayında fransız filosofu O. Kontdan iqtibas gətirərək yazırdı: “...Bizim ən qorxulu xəstəliyimiz həyatın bütün əsas məsələlərinə münasibətdə beyinlərdə dərin fikir ayrılığının olmasıdır, halbuki bu məsələlərə səbatlı münasibət, sosial qayda-qanunun birinci şərtidir”.

Günlər keçdikcə, totalitar rejimin demontajı dönməz xarakter aldığıca, yeni-yeni demokratik institutlar yarandığıca, vətəndaş cəmiyyətinin, açıq cəmiyyətin konturları daha aydın şəkildə görünməyə başlayırdı. Çoxpartiyalı sistem, plüralizm, aşkarlıq, söz və mətbuat azadlığı, insanların öz iradələrini azad şəkildə ifadə etmək cəhdləri sosial — siyasi müstəvidə özünə gətirdikcə daha intensiv şəkildə yer alırdı.


Bütün ölkələr kimi, Azərbaycan da o dövrdə çox ağır, əzəblı və mürəkkəb keçid dövrünü yaşayırdı. Azərbaycanı Avropa inkişafı yoluna istiqamətləndirmək, sivil dünyaya inteqrasiya üçün çox böyük söylər tələb olunurdu.

Bu proses KİV-in fəaliyyətində özünü daha qabarıq şəkildə göstərdi. Mətbuatın texniki bazası çox dözülməz vəziyyətdə idi. Jurnalistlar ağır şəraitdə, müxtəlif təpki, çətinlik və məhrumiyət şəraitində işləyirdilər. Lakin bununla belə, ölkə əhalisinin mətbuata inamı və etibarını günü-gündən artırdı, insanlar yeni həyat quruculuğu prosesinin ilk addımlarını, ilk uğur və problemlərini məhz mətbuat səhifələrindən öyrənirdilər.

Azərbaycan həmin dövrdə böyük hadisələr ərəfəsində idi. Qapalı cəmiyyətdən qurtulmuş, lakin yeni ictimai-siyasi formasiyaya qədəm qoymamış ölkənin açıq cəmiyyətdən, vətəndaş cəmiyyəti quruculuğundan başqa yolu qalmamışdı. İstənilən hərəkət geriyyə — qapalı cəmiyyətə qaçdırmaq demək idi. Tarixi, siyasi, ictimai və sosial vəziyyətin dəyişməsi geriyyə yolu qeyri-mümkün etmişdi.

Azərbaycan mətbuatı öz gərək müstəqilliyinə yalnız 1993-cü ildə, ümum-milli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra nail oldu. “H.Əliyevin hakimiyyətə gəlişindən son-

ra vəziyyət yaxşılaşma doğru dəyişməyə başladı. Vətəndaş müharibəsinin qarşısı alındı, Ermonistanla atəşkəs sazişi əldə edildi. Cəbhədən gənclərin meyitlərinin gəlməsi dayandı. Demokratikləşmə pro-



sesi başlandı. Demokratik əsaslarla prezident və parlament seçkiləri keçirildi, yeni Konstitusiya qəbul edildi. Azərbaycanı beynəlxalq nüfuz addım-addım möhkəmlənməyə başladı”.

1996-cı ildə Kölnədə Almaniyanın iş adamları qarşısında çıxış edən H.Əliyev deyirdi: “Beş il bundan önce ölkəmiz dövlət müstəqilliyini əldə edibdir. Bütün bu illər Azərbaycan üçün çox mürəkkəb və çətin olubdur. Bilirsiniz ki, keçmişdə Sovet İttifaqına mənsub olan bütün ölkələr indi keçid dövrünü yaşayırlar. Onların hamısı, demək olar, eyni problemlərə qarşılaşırlar, hamısında iqtisadiyyatın, sosial sahənin, yenidən qurulması və dövlət quruculuğu prosesləri gedir. Bu proseslər Azərbaycan üçün də xarakterikdir və şübhəsiz ki, bizim iqtisadi və sosial həyatımızda, ölkəmizin bütün başqa sahələrində vəziyyəti çətinləşdirir. Amma Azərbaycan xalqının başı mürtəbə amillərə də qarşımsdır. Bilirsiniz ki, ölkəmiz Ermonistan tərəfindən hərbi təcavüzə məruz qalıbdır. Bu təcavüzün nəticəsində Azərbaycan ərazilərini 20 faizi Ermonistan silahlı qüvvələrinin tərəfindən işğal olunmuş, həmin torpaqlardan Azərbaycanın 1 milyondan çox sakini qoyulmuş və onlardan bir çoxu indi çadırlarda dözülməz şəraitdə yaşayırlar. Şübhəsiz, bütün bunlar Azərbaycanı həyatı olduqca çətinləşdirir”.

(Ardı var)

Səhifədəki material Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi üzrə çap olunub

## Macaristan-Azərbaycan biznes forumu keçirilib

İqtisadi İnkişaf naziri Şahin Mustafayev rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Macaristanda səfərdədir. Nazirlikdən verilən məlumata görə, səfər çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanca İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Macaristanın İnvestisiyalar və Ticarət üzrə Agentliyinin təşkilatlığı ilə Macaristan-Azərbaycan biznes forumu keçirilib.

Tədbirdə Azərbaycan və Macaristan tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, səhiyyə, maliyyə, tekstil, tikinti, İKT və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edib.

Macaristanın Dövlət Katibi, Azərbaycan və Macaristan hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Peter Siyarto biznes forum,

işğuzar görüş və investisiya imkanlarına dair təqdimatların sahibkarlar arasında əməkdaşlığın daha da genişlənməsində, iktərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulayıb, hər iki ölkənin iqtisadi sahədə böyük potensiala malik olduğunu qeyd edib.

İqtisadi İnkişaf naziri, Azərbaycan və Macaristan hökumətlərarası İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycan və Macaristan arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların iktərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanca Macaristan kapitalı 4 şirkət fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,6 dəfə artıb. Azərbaycan və Macaristan arasında iqtisadi sahədə əməkdaşlığın in-

kişafında hökumətlərarası komissiyaların fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.

Hər iki ölkənin işğuzar dairələri arasında əməkdaşlığın daha da inkişafı üçün Azərbaycan və Macaristan arasında siyasi, hüquqi və iqtisadi zəminin mövcud olduğunu qeyd edən Ş.Mustafayev kənd təsərrüfatı, tikinti, enerji, İKT, turizm, səhiyyə və maliyyə sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran nazir bu sahədə Macaristan şirkətlərini fəal əməkdaşlığa dəvət edib.

Macaristanın İnvestisiya və Ticarət Agentliyinin (HİTA) sədri Erjebet Doboş Macaristan iqtisadiyyatına, AZPROMO-nun prezidenti vəzifələrinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanları-

na, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələrə dair təqdimatlarla çıxış ediblər. Azərbaycan Gənc Sahibkarlar Şöbəsinin İdarə Heyətinin sədri Xəliq İldırımzadə isə çıxışında ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və yaqığı nəticəsində gənclər arasında işğuzar fəaliyyətin artdığını vurğulayıb, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar (İşğötürənləri) Təşkilatları Milli Konfederasiyası ilə Macaristan İşverənləri və Sənayeçilər Konfederasiyası arasında, Macaristan Gənc Sahibkarları Milli Assosiasiyası ilə Azərbaycan Gənc Sahibkarlar Şöbəsi arasında əməkdaşlıq dair anlaşma memorandumları imzalanıb.

BƏXTİYAR

## “Elektron hökumət” portalına giriş sadələşdirildi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan elektron xidmət sahəsində “Elektron hökumət” (www.e-gov.az) portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına giriş imkanı verən prosedurları həyata keçirə biləcəklər. Yeni xidmət istifadəçisi üçün məlumatların sistemdə təmin edilməsi üçün yeni üsulları tətbiqini nəzərdə tutur. Portalın istifadə etmə istəyən vətəndaş ona kod və parolun verilməsi üçün elektron qaydada müraciət edəcəklər. Bu prosedür şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi və ümum-vətəndaşlıq pasportu, sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsi kimi müvafiq sənədlərin birindən istifadə olunacaq. Sözügedən sənədlər elektron ərizə ilə müraciət zamanı vətəndaşla bağlı məlumatların düzgünlüyünü, həqiqiliyini yoxlamaq



üçün dəqiqləşdirmə aparılmasına, bu məlumatların sistem tərəfindən olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər. Yeni elektron xidmətin istifadəyə verilməsi vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciət etmə şərtini də aradan qaldırıb. Artıq hər bir vətəndaş internetin olduğu istənilən məkəndan, o cümlədən də evdən www.e-gov.az portalına daxil olma vasitələri sadələşdirilib. RİTN-dən verilən məlumata görə, bundan sonra vətəndaşlar “E-hökumət” portalına daha rahat vasitələrlə daxil ola biləcəklər



## Ramin Musayev: "Hakim qərarları səhv olub"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.Az-a müsahibəsində son vaxtlar hakimlərin göstərdiyi səhv vərəqələr, bunların İntizam Komitəsi tərəfindən ləğv edilməsi, eləcə də, klubların millinin toplanışı ilə əlaqədar çempionatda yaranmış növbəti fasiləyə olan narazılığınə münasibət bildirib.

— AFFA İntizam Komitəsi bu dəfə də "Qarabağ"ın futbolçusu Rauf Əliyevə göstərilən sarı vərəqəni ləğv etdi. Buna münasibətiniz?

— İntizam Komitəsi düzgün qərar qəbul edib. Bilirsiniz, gərək heç bir klub və ya futbolçu hakimin səhvinə görə, zərər çəkməsin. Futbolçuya səhv vərəqə göstərəndə klub da itirir.

— Bu, artıq ikinci belə haldır ki, baş verir. Ötən həftə də Ruslan Abışova göstərilən vərəqə ləğv edilmişdi. Hakimlərə daha yaxın olan, onlara daim dəstək olan bir şəxs kimi, sizə elə gəlmir ki, artıq onlarla ciddi söhbət etmək lazımdır?

— Artıq söhbət olunub, şəxsən özüm danışırsam və başa salmışam ki, klublar hakim səhvlərinə görə əziyyət çəkməməlidir. Ümid edirəm ki, bu səhvlərdən nəticə çıxaracaq.

— Bəlkə, həqiqətən də hakim düzgün qərar verib?

— Xeyr, mənə hakim qərarları səhv olub və İK haqlı olaraq, vərəqələri ləğv edib.

— Çempionatda yenidən uzunmüddətli fasilə yarandı ki, bu da klubların narazılığına səbəb olub. Konkret, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bununla bağlı açıqlama verərək, "fasiləyə ehtiyac yox idi" ifadəsini işlədib. Buna münasibətiniz?

— Fasilə milliyyə görə yaranıb. Bir ay bundan qabaq Berti Foqts açıqlama verərək PFL-i ittiham edib ki, biz təqvimə tərtib edə bilmirik, Avropadan xəbərsizlik, təqvimdəki dəyişikliklər millinin əleyhinədir, filan. Amma buna baxmayaraq, biz yenə də millinin naminə bu addımı atırıq, fasilə veririk ki, Foqts millinin futbolçularını oyunlara daha yaxşı hazırlasın.

— Foqts sizi Avropada çempionat keçirmək sistemindən xəbərsiz olduğunuzu deyir. Siz də Avropada olduğunuz kimi, bu həftəyə tur təyin edə bildirdiniz, niyə etmədiniz? Bu adam sizi Avropa sistemini bilməməkdə ittiham edir, siz də Avropa sistemini tətbiq edin, niyə Foqtsa güzəşt edirsiniz?

— Düzdür, mən də Avropada olduğum kimi, bu həftənin oyunlarını təxirə salmadım və Foqtsa deyirdim ki, zəhmət çək, get Avropada olduğum kimi, oyuna 3-4 gün qalmış millinin futbolçularını topla-



nişə cəlb et. Sadəcə, milliyyə görə bu güzəştə gedirik. Yəni biz, bu gün millinin marağını düşünürük. Çünki çempionat da milli komandaya görə keçirilir. Özü də maraqlı burasındadır ki, təqvim tərtib olunarkən, Foqtsun özü ilə məsləhətləşdirilir. Özü məsləhət verir, amma sonra çıxır narazılıq edir.

— Bu qədər güzəşt edirsiniz, amma hələ ki, xeyri yoxdur, milli hələ də bizləri sevindirməyib. Rusiya ilə oyunda nəyəsə ümid edirsiniz?

— İnşallah, bu dəfə hər şey yaxşı olar və milli Rusiyadan uğurlu nəticə ilə döner.

Anar XANLAROV

## Del Pyero: "Sidneyə karyeramı bitirmək üçün gəlməmişəm"



"Juventus"dan ayrılaraq Avstraliyanın "Sidney" klubuna transfer olunan Alessandro Del Piero yeni komandasındaki hədəfləri haqda danışıb.

37 yaşlı futbolçu Sidneyə karyerasını bitirmək üçün gəlmədiyini bildirib:

"Juventus"da əfsanə oldum. Buna baxmayaraq, komandamla yollarımı ayırdım. Ancaq buraya karyeramı bitirmək üçün gəlməmişəm. Əksinə karyerəmdə yeni səhifə açacağam. Avstraliyada yeni titullar və kuboklar qazanacağıma inanıram".

Qeyd edək ki, 1993-cü ildən "Juventus"un şərəfini qoruyan Del Piero bu komandanın heyətində 6 dəfə İtaliya çempionu, bir dəfə də Çempionlar Liqasının qalibi adını qazanıb.

## Kamran Ağayev: "Rusiyaya uduzmağa getmirik"

Azərbaycan milli komandanın qapıçısı Kamran Ağayev oktyabrın 16-da Rusiyaya qarşı keçiriləcək DÇ-2014-ün seçmə mərhələsinin oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb.

— Qarşıda sizi Rusiya millisiylə səfər matçı gözləyir. Bu qarşılaşma haqda nə düşünürsən?

— Rusiya çox güclüdür. Xüsusilə də doğma meydanda. Lakin bu o demək deyil ki, səfərə məğlub olmağa gedəcəyik. Biz ruslarla oyuna nəticə qazanmaq üçün yollanacağıq, uduzmağa yox.

— Moskvadakı görüşdən nə gözləyirsiniz?

— Hər şey özümüzün əsl xarakter nümayiş etdirməliyik. Biz də özümüzlə görə bir komandaydıq. Əgər qələbə qazanmaq istəyiriksə, meydana əlimizdən gələni etməliyik.



— Yəqin ki, bir xal bizim üçün yaxşı nəticə hesab olunacaq.

— Səfər matçlarında qazanılan bir xal böyük şeydir. Əgər evdə oynasaydıq, yalnız qələbəni düşünürdük. Düzdür, səfərə də üç xal üçün gedəcəyik. Ancaq hər şeyə real baxmaq lazımdır.

— Əsas məslə məğlub olmamaqdır. — Amma Rusiyada hesab edirlər ki, milli-mizə asanlıqla qalib gələcəklər.

— Biz rusların nə deyini deyil, öz oyunumuzu fikirləşməliyik. Necə olacağını meydana görə bilməliyik. Lakin

mən bildiyim qədər onlar artıq Azərbaycanın futbolda yaxşı inkişaf etdiyindən xəbərdardır. Əvvəllər isə belə deyildi. Bizim adımızı eşidən komanda asan qələbə qazanacaqlarını söyləyirdilər. Məncə, onlar bizi qiymətləndirirlər.

Əli HƏYATI

## Savo Miloşeviç: "Neftçi"ni ona görə uda bilmədik ki.."

"Partizan"la "Neftçi"nin oyununda komandamızın xal itirməsinə yaratdığı qol imkanlarından istifadə edə bilməməsi səbəb oldu".

Bu sözləri Rusiya mətbuatına müsahibəsində ötənlərin məşhur serb futbolçusu Savo Miloşeviç deyib.

Bir vaxtlar İngiltərə ("Aston Villa"), İspaniya ("Saraqosa", "Espanyol", "Selta", "Osasuna"), İtaliya ("Parma") çempionatlarında oynamış, eləcə də "Partizan"ın da şərəfini qorumuş Miloşeviç qeyd edib ki, sabiq komandasının avrükuboklarda təcrübəsinin azlığı da "Neftçi"yə qalib gəlməyə



imkan verməyib.

Miloşeviç deyib ki, iki oyundan sonra ehtiyatında bir xal olan "Partizan"ın qrupdan çıxmaq şansı qalmaqdadır: "Qarşıda hələ dörd oyun var. Amma ikinci turdakı qələbələrə sonra "İnter"lə "Rubin"ın növbəti mərhələyə adlanmaq şansı daha çoxdur".

Hazırda Serbiya Futbol Federasiyasında milli komandalara iş üzrə direktor vəzifəsində çalışan S.Miloşeviç "Partizan"ın büdcəsi haqda da danışıb: "Məndə olan məlumata görə, Belqrad klubunun büdcəsi 12 milyon avrodur. Bu isə "Zenit"ın bir futbolçusunun qiyməti qədərdir".

## Mario Souza: "İnter" və "Simurq" mənim ürəyimcə deyildi"

"Xəzər Lənkəran"dakı çıxışları ilə tanınan, eyni zamanda "İnter" və "Simurq"un da formasını geyinmiş Mario Souza Qol.Az-a müsahibə verib.

"İnter" və "Simurq" mənim ürəyimcə deyildi"

— Azərbaycanca üç fərqli klubun şərəfini qorudun: "Xəzər Lənkəran", "İnter" və "Simurq". Lənkəran klubundan fərqli olaraq, "İnter" və "Simurq"da oyunun alınmadı. Bunun səbəbini necə izah edərdin?

— Bu klublar mənim ürəyimcə deyildi. Daha doğrusu, mənə uyğun komandalar deyildi. Onların oyunlarında atmosfer, ajiotaj, azarkeş çatışmırdı. Axı azarkeşlər futbol olmur. Futbolu azarkeşlər üçün oynayırlar. "İnter" və "Simurq"dən başqa oynağım bütün klublarda azarkeş kütləsi olub. Komandanın uğur qazanması üçün azarkeş kütləsi vacibdir. Futbolçular da azarkeşlərə görə oynayırlar. Lakin yenə də "İnter" və "Simurq"da oynamaq mənim üçün böyük təcrübə oldu. Heç vaxt atdığım addıma görə təəssüflənmirəm.

— "İnter"də olarkən baş məşqçi Kaxaber Sxadadze ilə münasibətlərinizin yaxşı olmadığını deyirdi. Bu, həqiqətən də belə idi?

— Yox, belə bir şey yox idi. Kaxaber Sxadadze çox yaxşı və güclü məşqçidir. Münasibətimiz də normal idi. Oynamamağımın səbəbi baş məşqçi ilə bağlı deyildi. Sadəcə, süni örtükdə oynamağa öyrəşməmişəm. Düzdür, "Xəzər Lənkəran"ın heyətində olarkən səfər matçlarında bəzən süni örtükdə oynayırdıq. Ancaq bu, daimi deyildi.



Lənkərandə təbii örtüklü gözəl meydanca var idi və orda məşq edirdik. "İnter"də isə süni örtükdə məşq edib oynayırdıq və bu, mənə ağır gəlirdi. Ümumiyyətlə, süni örtükdə oynamaq mənim üçün çox stressli idi və qorxulu yuxu kimi gəlirdi. Fikir verməmişizsə, heç bir futbolçu süni örtükdə adi sürüşmə fəndi elə-

məy də ürək eləmir.

"FUTBOLU BİRDƏFƏLİK ATMIŞAM"

— Hazırda nə işlə məşğulsun?

— "Simurq"da oynayılanda zədələndim və futbolu birdəfəlik atmaq qərarına gəldim. Çünki zədə diz qapağında idi, mənim də 34 yaşım var. Hazırda bir şirkətim rəhbərlik edirəm. Klubların prezidenti ilə əlaqə yaxşıdır, futbolçular Avropa və dünyanın müxtəlif ölkələrinə göndərilir. Bir sözlə, vətənim Braziliyada menecerliklə məşğulam.

"XƏZƏR LƏNKƏRAN"DA MƏŞQÇİ OLMAQ İSTƏYİRƏM"

— Azərbaycandakı azarkeşlərə bu dəfəlik son sözlən...

— Lənkəran azarkeşləri başda olmaqla Azərbaycanın bütün futbolsevərlərinə salam göndərirəm. Lənkəran azarkeşlərinin və cəmaətinin gözəlliyini sözlə ifadə etmək mümkün deyil. Onlarla hər zaman yaxşı münasibətdə olmaq futbolçulardan olmaşam. Məni sevirdilər və mən də vurdugum qollarla onlara sevinc bəxş edirdim. Həyatımın və karyeramın ən gözəl illəri "Xəzər Lənkəran"la bağlıdır. "Neftçi", "Qarabağ" kimi köklü klubları da yaddan çıxarmaq olmaz. "Qəbələ" də öz şərəfinə görə, diqqət mərkəzindədir. Sonda onu deyim ki, "Xəzər Lənkəran"da məşqçi kimi qayıdacağım günü səbirsizliklə gözləyirəm.


Anar XANLAROV

## Raul: "El Klassiko"da bərabərlik ədalətli nəticə idi"



Qeyd edək ki, "Barselona" 7 turdan sonra əsas rəqibi "Real"ı 8 xal qabaqlayıb.

## AFFA baş məşqçiyə beş oyunluq cəza verdi



Dünya AFFA İntizam Komitəsinin iclası keçirilib və bəzi qərarlar qəbul edilib.

Premyer Liqanın VIII turunun AZAL — "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Bakı" — "Qəbələ" matçında "Bakı"nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba 1000 manat cərimə kəsilib.

Matçın 43-cü dəqiqəsində "Qəbələ" klubunun Rövşən Əmiraslanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydanadən kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalandı, klub 200 manat cərimələndi. "Kəpəz" — "Qarabağ" matçında "Kəpəz"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 66-cı dəqiqəsində "Qarabağ" klubunun futbolçusu Rauf Əliyevə simulyasiyaya görə sarı vərəqə verilib. Lakin matçın videoyazısını izlədikdə hakimin epizodu düzgün qiymətləndirməməsi aşkar edilib. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv edilib.

İntizam Komitəsi I Divizionunda yarışan "Şahdağ" klubunun baş məşqçisi Kamran Əlibabəyevə də cəza kəsib. Buna "Qala" — "Şahdağ" matçında K.Əlibabəyevin tribunadan hakimləri və matçın hakim-inspektorunu təhqir etməsi səbəb olub. İntizam Komitəsi məşqçini 5 oyunluq cəzalandırıb, kluba 500 manat cərimə kəsib.

## Əziz Ülkər balamız!



2 yaşın mübarək! Güllüş üzündən heç vaxt əskik olmasın!

"Azər" ASC tərəfindən Hacıyev Məhəmməd İlyas oğluna verilmiş iş vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

2 sayılı Ərazi Vergilər İdarəsi tərəfindən 31 avqust 2009-cu il tarixində Əsədov İlqar Yusif oğlunun adına verilmiş Fiziki şəxsin sahibkarlıq uçuotu haqqında Şəhadətnamə (Qeydiyyat № 2901782322) itdiyi üçün etibarsız sayılır.

Qəzet 1992-ci il noyabrın 17-dən çıxır.

Baş redaktor: Rəşad Məcid

Redaktor: Yaşar Əliyev

Baş redaktor müavinləri: Yusif Rzayev, Seyfəddin Hüseynli

Redaktor müavinləri: Aydın Bağırov, Mirhacib Məcid, İsgəndər Həsənov

Qəzet bazar və bazar ertəsinədən başqa hər gün çıxır

Ünvan: AZ1033, Bakı, Ş.Mustafayev küçəsi-27/121

Telefon: 566-67-98, 566-93-40

Faks: 566-25-20

İnternet ünvanı: www.525.az

E-mail: qezet525@mail.ru

Qəzet "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunub.

Təsisçi: "525" şirkəti

İndeks: 0046, tiraj: 2250, sifariş:3413

"TURAN", "TREN", AzərTAC, "AssA-İradə", APA

və "OLAYLAR"ın informasiyalarından istifadə olunub.

Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.

® işarəsi altında dərc olunan materiallar reklam xarakterlidir.